

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin [2017-ci il 13 noyabr tarixli 1681 nömrəli](#) Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2005-ci il 13 iyul tarixli 135 nömrəli](#) qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 668; 2006, № 9, maddə 817, № 12, maddə 1153; 2008, № 1, maddə 39; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 581; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 236; 2016, № 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 noyabr tarixli 519 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 30

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydası və sertifikatların nümunəsi təsdiq edilsin (1-5 nömrəli əlavələr).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Bakı şəhəri, 13 iyul 2005-ci il
№ 135

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

**Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının
verilməsi**

Q A Y D A S I

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qayda Avropa İttifaqı Komissiyasının direktivlərinə, şura rəqlamentlərinə və "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanına Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 may tarixli 403 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.^[2]

1.2. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların nəticələrini təsdiq edən sənədlərin verilməsi, həmin məhsulların keyfiyyətinə nəzarət sisteminin tətbiq edilməsi, istehsal və emal müəssisələrinin reyestrinin aparılması sahəsində və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını Azərbaycan Respublikasının *Qida Təhlükəsizliyi Agentliyi* (bundan sonra - vahid səlahiyyətli orqan) həyata keçirir.^[3]

1.3. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün sertifikat yalnız qanunvericiliyə uyğun olaraq təsdiqedic kod nömrəsinə malik olan müəssisələrdə istehsal, emal edilmiş və qablaşdırılmış yeyinti məhsullarına vahid səlahiyyətli orqan tərəfindən keçirilən müvafiq ekspertizalar nəticəsində verilir.

II. SERTİFİKATIN VERİLMƏSİ QAYDASI

2.1. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına sertifikat almaq istəyən ixracatçı vahid səlahiyyətli orqana "Lisenzialar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq rəsmi ərizə ilə müraciət edir.^[4]

2.2. Ərizədə ixrac tarixi, təyinat ölkəsi, mənşə ölkəsi, ixrac edilən məhsulların istehsal və emal edildiyi müəssisənin təsdiqedic kod nömrəsi, gömrük ÇIXIŞ məntəqəsi, məhsulun adı, miqdarı və s. məlumatlar öz əksini tapmalıdır. ^[5]

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.3.1. mənşə sənədinin əsli;

2.3.2. uyğunluq sertifikatı;

2.3.3. gigiyenik sertifikatı;

2.3.4. alqı-satqı müqaviləsi (kontraktı);^[6]

2.3.5. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və onun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər ərizəyə əlavə olunur. ^[7]

2.3.6. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

~~2.3.7. ovlanmanın qadağan olduğu dövrlərdə məhsul ixrac olunarkən yeyinti məhsullarına sertifikat verilməsi üçün həmin məhsulların balıq ovunun qadağan olunmamış müddətlərdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd.~~

2.3.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.^[8]

2.3-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.^[9]

2.4. yeyinti məhsullarının hər bir partiyasına sertifikat vermək üçün vahid səlahiyyətli orqan tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər (bu Qaydanın 2.3.2.-2.3.6-cı bəndlərində nəzərdə tutulan sənədlərin əsli təqdim edilməklə surəti) qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır. Ərizəyə baxıldıqdan sonra sənədlərin əsli ərizəçiyə qaytarılır.

2.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) gün ərzində yazılı məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluq halları konkret göstərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 3 (üç) gün müddətində onlara və məhsula bu Qaydanın tələblərinə uyğun olaraq baxılır və sertifikatın verilməsindən imtina üçün əsas olmadıqda məhsula müvafiq sertifikat verilir.

2.6. İxracatçıya sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericiliyə əsaslanan imtinanın səbəbləri göstərilməklə 1 (bir) gün müddətində yazılı məlumat verilir. İxracatçı imtina barədə, yaxud da vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.^[10]

2.7. yeyinti məhsullarına sertifikat, bir qayda olaraq, aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:

2.7.1. yeyinti məhsulları ixrac edildiyi halda:

2.7.1. məhsul təsdiqedic kod nömrəsinə malik olan müəssisə tərəfindən istehsal, emal olunsun və qablaşdırılsın;

2.7.2. məhsul partiyasına sertifikatın verilməsi üçün ərizənin təqdim edildiyi tarixədək olan 15 (on beş) gün ərzində müəssisədə müvafiq qaydada keçirilən dövrü ekspertizalar zamanı əhəmiyyətli çatışmazlıqlar olmasın;

~~2.7.1.3. bu Qaydanın III bölməsində göstərilən məhsulun ekspertizasına dair müsbət rəy olsun;~~

~~2.7.2. Molyusklar ixrac edildikdə bu Qaydanın 2.7-ci bəndində göstərilənlərə əlavə olaraq məhsulun təsdiqedicisi kod nömrəsinə malik müəssisə tərəfindən ixrac edildiyi halda.~~

2.7.3. məhsulun ekspertizasına dair bu Qaydanın III bölməsinə uyğun müsbət rəy olduqda. [\[11\]](#)

2.8. Bütün məsuliyyəti təsdiqedicisi kod nömrəsinə malik müəssisə öz üzərinə götürmək şərti ilə başqa bir ixracatçı, təsdiqedicisi kod nömrəsinə malik olmayan yeyinti məhsulları emalı müəssisəsi, yaxud da süni bəliqartırma müəssisəsi, həmin müəssisənin səlahiyyətlərindən istifadə edərək öz adlarına məhsul ixrac edə bilərlər. Bu zaman sertifikatda təsdiqedicisi kod nömrəsinə malik olan emal, yaxud da qablaşdırma müəssisəsinin və ixracatçının adı göstərilməlidir.

III. SERTİFİKAT VERİLƏCƏK MƏHSULUN EKSPERTİZASI

3.1. Məhsula sertifikat verilməsi məqsədilə vahid səlahiyyətli orqan tərəfindən onun ekspertizası keçirilir.

3.2. Ekspertizalar bu sahədəki Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq aparılır.

3.3. Məhsulun ekspertizası üçün nümunələr götürülür və analiz aparılır.

3.4. Analiz aparılması üçün nümunələr partiya nömrələri nəzərə alınmaqla müəssisədən emal prosesinin ən son mərhələsinə çatdırılmış qablaşdırılmış və etiketlenmiş hazır məhsul anbarından müvafiq qaydalara uyğun olaraq vahid səlahiyyətli orqanın ən azı iki nümayəndəsi tərəfindən istehsalçının iştirakı ilə götürülür.

3.5. Nümunələr məhsulun növü və emal formasına görə normativ texniki sənədlərin tələblərinə müvafiq olaraq qiymətləndirilir və keyfiyyəti barədə rəy verilir.

3.6. Yeyinti məhsullarının ixracı zamanı mənsə sənədində məhsulun əldə edildiyi tarixdəki və istehsal sahəsində aparılan ən son tarixdəki suyun (canlı molyuskların ixracı zamanı) və məhsulun mikrobioloji və toksikoloji analiz nəticələri əsas götürülür. Bu halda son analiz və ixrac arasındakı müddət 15 (on beş) gündən artıq olmamalıdır. [\[12\]](#)

IV. SERTİFİKATIN TƏRTİBİ

4.1. Sertifikat təsdiq edilmiş nümunəyə uyğun olaraq vahid səlahiyyətli orqan tərəfindən ingilis dilində və ya ixracatçı ilə idxalatçı arasında razılaşmaya əsasən həmin ölkənin rəsmi dövlət dilində tərtib olunur.

4.2. Məhsullar əgər tranzit ölkədən keçirilərək idxalçı ölkəyə göndəriləcəksə, sertifikatın üzərində tranzit üçün istifadə olunduğu (FOR TRANSİT) yazılır.

4.3. Sertifikat 3 (üç) nüsxədə tərtib olunur, sertifikatın əslisi malı müşayiət edən digər sənədlərə əlavə olunur, 1 (bir) nüsxəsi vahid səlahiyyətli orqanda qalır, qalan NÜSXƏ isə müəssisəyə təqdim olunur. [\[13\]](#)

4.4. Sertifikat mavi rəngli, pozulmayan və ya silinməyən diyircəkli qələmlə doldurulur, tərtib edənin adı, soyadı, vəzifəsi yazılır, imzalanır və möhürlə təsdiq olunur. [\[14\]](#)

4.5. Sertifikat üzərində düzəlişlər etməyə yol verilmir.

4.6. Sertifikatın alınması üçün ixracatçı tərəfindən daxil olmuş rəsmi müraciət vahid səlahiyyətli orqan tərəfindən xüsusi kitabda qeydə alınır, qeydiyyat nömrəsi və tarixi sertifikatda əks olunur.

4.7. Sertifikat hər hansı səbəbdən itirildikdə, onun qanunvericiliyə uyğun olaraq dublikatı verilir.

4.8. Vahid səlahiyyətli orqan tərəfindən sertifikat aşağıdakı hallarda ləğv edilir:

4.8.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

4.8.2. sertifikatın verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

4.8.3. məhkəmənin müvafiq qərarı olduqda;

4.8.4. hüquqi şəxs ləğv edildikdə;

4.8.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.9. İxracatçıya sertifikat verən vahid səlahiyyətli orqan tərəfindən sertifikatın ləğv edilməsi haqda qərar qəbul olunandan 1 (bir) gün müddətində yazılı şəkildə sertifikat sahibinə və gömrük orqanlarına məlumat verilir.

4.10. Bu Qaydaya uyğun olaraq verilən sertifikat əsasında məhsul ixrac edildikdən sonra 3 (üç) gün müddətində məhsulun yük-gömrük bəyannaməsinin surəti ərizəçi tərəfindən vahid səlahiyyətli orqana təqdim edilir.

V. BU QAYDANIN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Sertifikat verən vahid səlahiyyətli orqanın vəzifəli şəxsləri sertifikatın verilməsi qaydasının pozulmasına görə, habelə ərizəçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi _____

Avropa İttifaqı ölkələrinə ixrac olunan balıq və balıq məhsulları üçün nəzərdə tutulur

Göndərən

ölkə _____

Vahid

orqan _____

səlahiyyətli

I. Məhsulu təyin edən göstəricilər

Məhsulun

təsviri _____

Növü

(elmi

adı)

—

Emal forması

(1) _____

Qablaşdırmanın
növü _____

– Yerlərin
sayı _____

– Netto
çəkisi _____
Saxlama və daşıma
temperaturu _____

II. Məhsulun mənşəyi

İstehsal sahəsi

Vahid səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və emal müəssisəsinin
adı, ünvanı və təsdiqedicisi kod
nömrəsi _____

III. Məhsulların göndərildiyi yer

Məhsullar
(göndərilmişdir) _____

– Haradan (göndərən
yer) _____

– Haraya (göndərildiyi yer və
ölkə) _____

– Nəqliyyat vasitəsinin növü
(2) _____

(1) İnsanın istehlakı üçün nəzərdə tutulmuş canlı, hazırlanmış, emal edilmiş və s. şəkildə

(2) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

Məhsulu göndərənin adı və
ünvanı _____

Alıcının adı və məhsulun göndərildiyi ünvan _____

–

–

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar onların istehsalı, emalı və satışına dair sağlamlıq şərtlərini müəyyən edən Avropa Şurasının müvafiq direktivlərinə və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun emal olunmuş, saxlanılmış və nəql olunmuşdur. [15](#)

Tərtib olunduğu yer

–

Tarix

–

M.Y.

imza

–

–

Adı, soyadı və vəzifəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
3 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi _____

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı canlı məhsullar üçün nəzərdə tutulur:

ikitaylı molyusklar (1)

dərisitikanlılar (1)

qabıqlılar (1)

başıayaqlılar (1)

qarınayaqlılar (1)

Göndərən

ölkə _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulu təyin edən göstəricilər

Növü _____ (elmi
adı) _____

Kod _____ №-si
(mümkündürsə) _____

Qablaşdırmanın
növü _____

Yerlərin
sayı _____

Netto
çəkisi _____

Analiz _____ rəyinin
nömrəsi _____

II. Məhsulun mənşəyi

İstehsal
sahəsi _____

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən
müəssisənin adı, ünvanı və təsdiqedicisi kodun nömrəsi _____

III. Məhsulun göndərildiyi yer:

Məhsul göndərilmişdir
Haradan _____ (göndərən
yer) _____

Haraya _____ (göndərildiyi yer) _____ və
ölkə) _____

Nəqliyyat _____ vasitəsinin _____ növü
(2) _____

Məhsulu _____ göndərəninin adı _____ və
ünvanı _____

—

—

Alıcının adı və məhsulun göndərildiyi ünvan

–

–

(1) Lazım olmayanı silin

(2) Yüklə maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun gigiyenik tələblərə əsasən ovlanmış, sağlamlıq qaydalarına əsasən hazırlanmış, təmizlənmiş, qablaşdırılmış, yoxlamadan keçirilmiş, nəql olunmuş və istehlak üçün tam yararlıdır. [16](#)

Tərtib

olunduğu

yer

–

Tarix

M.Y.

imza

–

–

Adı, soyadı və vəzifəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
4 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi _____

Avropa İttifaqı ölkələrinə ixrac olunan aşağıdakı dondurulmuş və ya emal edilmiş məhsullar üçün nəzərdə tutulur:

ikıtaylı molyusklar (1)

dərisitikanlılar (1)

qabıqlılar (1)

qarınayaqlılar (1)

başıayaqlılar (1)

Göndərən

ölkə _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulu təyin edən göstəricilər

Növü _____ (elmi adı) _____

Məhsulun görünüşü və emal forması (2) _____

Kod №-si (mümkündürsə) _____

Qablaşdırmanın növü _____

Yerlərin sayı _____

Netto çəkisi _____

Analiz rəyinin nömrəsi _____

Saxlama və daşıma temperaturu _____

II. Məhsulun mənşəyi

İstehsal sahəsi _____

Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən müəssisənin adı, ünvanı və təsdiqedicinin kodun nömrəsi _____

III. Məhsulun göndərildiyi yer

Məhsul göndərilmişdir
Haradan _____ (göndərən yer)

Haraya _____ (göndərildiyi yer) _____ və ölkə) _____

Nəqliyyat _____ vasitəsinin _____ növü (3) _____

Məhsulu _____ göndərəninin adı _____ və ünvanı _____

— Alıcının adı və məhsulun göndərildiyi ünvan

—

(1) Lazım olmayanı silin

(2) Soyudulmuş, buzlaşdırılmış, konservləşdirilmiş və s.

(3) Yük maşınının, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya

gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar toksiki elementlər olmayan yerdə və vaxtda ovlanmış və Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun sağlamlıq qaydalarına əsasən hazırlanmış, dondurulmuş, emal olunmuş, qablaşdırılmış, analizdən keçirilmiş və nəql olunmuşdur. [171](#)

Tərtib	olunduğu	yer
_____	_____	_____
–		
Tarix		

M.Y.		imza
_____		_____
–		
–		
Adı, soyadı və vəzifəsi		

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
5 nömrəli əlavə

Keyfiyyət sertifikatının

NÜMUNƏSİ

Seriya nömrəsi _____

Avropa İttifaqı ölkələrinə ixrac olunan qurbağa ayaqları və dəniz ilbizi üçün nəzərdə tutulur:

qurbağa ayaqları (1)

dəniz ilbizi (1)

Göndərən ölkə _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulu təyin edən göstəricilər

Məhsulun
təsviri _____
Növü _____ (elmi
adı) _____
Vəziyyəti _____ və _____ emal _____ forması
(2) _____
Kod №-si (mümkündürsə) _____
Qablaşdırmanın
növu _____
Yerlərin
sayı _____
Netto
çəkisi _____
Saxlama _____ və _____ daşıma
temperaturu _____

II. Məhsulun mənşəyi

İstehsal sahəsi
Vahid səlahiyyətli orqan tərəfindən Avropa İttifaqı ölkələrinə ixrac üçün icazə verilən
müəssisənin adı, ünvanı və təsdiqedicisi kod nömrəsi

III. Məhsulun göndərildiyi yer

Məhsul göndərilmişdir
Haradan _____ (göndərən
yer) _____
Haraya _____ (göndərildiyi yer) _____ və
ölkə) _____
Nəqliyyat _____ vasitəsinin _____ növü
(3) _____
Məhsulu _____ göndərəninin adı _____ və
ünvanı _____

Alıcının adı və məhsulun göndərildiyi ünvan

- (1) Lazım olmayanı silin
(2) Soyudulmuş, buzlaşdırılmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş və s.
(3) Yükləmənin, dəmir yolu vaqonunun və ya konteynerin qeydiyyat nömrəsi, uçuş reysinin nömrəsi və ya gəminin adı

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki, yuxarıda göstərilən məhsullar Avropa Şurasının müvafiq direktivləri, rəqlamentləri və Avropa Komissiyasının qərarları ilə təsdiq edilmiş şərtlərə uyğun gigiyenik tələblərə əsasən hazırlanmış, bişirilmiş, emal olunmuş, konservləşdirilmiş, dondurulmuş, qablaşdırılmış və saxlanılmış, müəssisənin səlahiyyəti nümayəndəsi tərəfindən hazırlanmış proqram əsasında yoxlamadan və analizdən keçirilmişdir. [\[18\]](#)

Tərtib _____ olunduğu _____ yer _____

– Tarix _____

M.Y. _____ imza _____

– Adı, soyadı və vəzifəsi _____

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına
6 nömrəli ƏLAVƏ[\[19\]](#)

Keyfiyyət sertifikatının

N Ü M U N Ə S İ

№: _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş çiy süd üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı
(1) _____
Vahid səlahiyyətli orqan

I. Məhsulun təsviri

Hansı heyvandan
alınmışdır _____
Kod nömrəsi
(mövcuddursa) _____
Qablaşdırmanın
növü _____
Yerlərin sayı

Netto
çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığım məntəqə(ləri)nin adı, ünvanı və təsdiqedici kod nömrəsi

(2): _____

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____
haradan (göndərən yer və ölkə) _____
haraya (göndərilən yer və
ölkə) _____
saxlanma müddəti _____
saxlanma temperaturu _____
daşınma temperaturu _____
yüklənmə tarixi _____
nəqliyyat vasitəsinin növü (3) _____
plombun nömrəsi _____
ixracatçının adı və ünvanı _____
alıcının adı və ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş çiy süd Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;
- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;

- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;

- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

tarix

M.Y.

Baytar həkimin imzası (4)

Soyadı, adı və vəzifəsi

V. Əhəlinin sağlamlığının qorunması

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan çiy südün aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;

- gigiyena qaydalarına tam cavab verən, qeydiyyata alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;

- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;

- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib

olunduğu

yer:

tarix

M.Y.

Müfəttişin imzası (4)

Soyadı, adı və vəzifəsi

- (1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.
- (2) Lazım olmayanı silin.
- (3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.
- (4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına
7 nömrəli ƏLAVƏ

Keyfiyyət sertifikatının

N Ü M U N Ə S İ

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş çiy süddən hazırlanmış məhsullar üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı
(1) _____
Vahid _____ səlahiyyətli
orqan _____

I. Məhsulun təsviri

Hansı _____ heyvandan _____ alınmışdır
Kod nömrəsi (mövcuddursa) _____
Qablaşdırmanın
növü _____
Yerlərin sayı _____
Netto
çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığım məntəqə(ləri)nin adı, ünvanı və təsdiqedicisi kod nömrəsi (2): _____
—

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____
haradan (göndərən yer və ölkə) _____
haraya _____ (göndərilən _____ yer _____ və
ölkə) _____
saxlanma
müddəti _____
saxlanma temperaturu _____
daşınma temperaturu _____
yüklənmə tarixi _____
nəqliyyat vasitəsinin növü (3) _____
plombun nömrəsi _____
ixracatçının adı və ünvanı _____
alıcının adı və ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən, aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş çiy süddən hazırlanmış məhsullar Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:
- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;

- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;

- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;

- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

—
tarix _____

— M.Y. _____

—
Baytar həkimin imzası (4)

—
Soyadı, adı və vəzifəsi

V. Əhəlinin sağlamlığının qorunması

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan çiy süd məhsulunun aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

1. Çiy süd:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;

- gigiyena qaydalarına tam cavab verən, qeydiyyatda alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;

- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;

- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir;

-Avropa Birliyinin müvafiq qanunvericiliyi ilə tanış olduğunu təsdiq edir.

2. Spesifik tələblərə uyğun olaraq pasterizə edilmişdir.

3. Mikrobioloji kriterilərə cavab verir.

4. Tələblərə uyğun olaraq saxlanılmış, qablaşdırılmış və nəql olunmuşdur.

5. Münasib yerlərdə, lazım gəldikdə çənlərdə daşınmışdır.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: _____

— tarix _____

— M.Y. _____

—
Soyadı, adı və vəzifəsi

- (1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.
- (2) Lazım olmayanı silin.
- (3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır.
- Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.
- (4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına
8 nömrəli ƏLAVƏ

**Keyfiyyət sertifikatının
N Ü M U N Ə S İ**

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulmuş pastemizə olunmuş süd və pastemizə olunmuş süd məhsulları üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı
(1) _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulun təsviri

Hansı heyvandan alınmışdır _____

Pasterizə olunmuş süd və pastemizə olunmuş süddən hazırlanmış məhsulların

təsviri(2) _____
Kod _____ nömrəsi
(mövcuddursa) _____
Qablaşdırmanın
növü _____
Yerlərin _____ sayı

Netto
çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən ərazi/istehsal müəssisəsinin (müəssisələrinin)/yığılm məntəqə(ləri)nin, /standartlaşdırma mərkəz(lər)inin adı, ünvanı və təsdiqədiçi kod nömrəsi (2) _____

III. Məhsulun təyinatı

Məhsullar
göndərilmişdir: _____
haradan (göndərən yer və ölkə) _____
haraya _____ (göndərilən _____ yer _____ və
ölkə) _____
saxlanma müddəti _____
saxlanma temperaturu _____
daşınma temperaturu _____
yüklənmə tarixi _____
nəqliyyat vasitəsinin növü (3) _____
plombun nömrəsi _____
ixracatçının adı və ünvanı _____
alıcının adı və ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən, aşağıda imza edən rəsmi baytar həkim təsdiq edirəm ki, yuxarıda qeyd olunan insan istehlakı üçün nəzərdə tutulmuş və pasterizə olunmuş süddən hazırlanmış süd məhsulları Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- baytarlıq nəzarətində olan heyvanlardan əldə edilmişdir;
- məhsulun tədarük edildiyi ərazi heyvanların dabaq və çiçək xəstəliklərindən azaddır və son 12 ayda heyvanlara adı çəkilən xəstəliklərə qarşı peyvənd vurulmamışdır;
- məhsul iri buynuzlu qaramalın dabaq və digər yoluxucu xəstəliklərinə görə

məhdudiyət qoyulmayan ərazilərdən olan heyvanlardan tədarük edilmişdir;

- heyvanlar sağlamlıq tələblərinə tam cavab verir.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

- Tarix _____

M.Y.

Baytar həkimin imzası (4)

- Soyadı, adı və vəzifəsi

V. Əhalinin sağlamlığının qorunması

Bununla rəsmi müfəttiş yuxarıda qeyd olunan pasterizə olunmuş süd və pasterizə olunmuş süd məhsullarının aşağıda yazılanlara müvafiq olmasını təsdiq edir:

1. Çiy süd:

- qanunvericiliklə limitində antimikrobların, pestisidlərin çöküntülərini və radionuklid qarışıqlarını özündə təşkil etmir;

- gigiyena qaydalarına tam cavab verən, qeydiyyata alınmış və yoxlanılmış ərazilərdən/fermalardandır;

- spesifik gigiyena şərtlərinə müvafiq olaraq tədarük edilmiş, yığılmış, standartlaşdırılmış, soyudulmuş, saxlanılmış və nəql olunmuşdur;

- standartların tələblərinə müvafiqdir və petri fincanında somatik hüceyrələrin sayı normadan artıq deyildir;

- Avropa Birliyinin müvafiq qanunvericiliyi ilə tanış olduğunu təsdiq edir.

2. Spesifik tələblərə uyğun olaraq pasterizə edilmişdir.

3. Mikrobioloji kriterilərə cavab verir.

4. Tələblərə uyğun olaraq saxlanılmış, qablaşdırılmış və nəql olunmuşdur.

5. Münasib yerlərdə, lazım gəldikdə çənlərdə daşınmışdır.

Aşağıda imza edən rəsmi müfəttiş Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: _____

tarix _____

- M.Y.

Müfəttişin imzası (4)

Soyadı, adı və vəzifəsi

(1) Avropa İttifaqına idxal etmək üçün məhdudiyyət qoyulmuş üçüncü ölkənin ərazisi olduqda qeyd olunmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır.

Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(4) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına
9 nömrəli ƏLAVƏ

Keyfiyyət sertifikatının N Ü M U N Ə S İ

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan və insan istehlakı üçün nəzərdə tutulan quş əti, heyvan əti, ovlanmış heyvan əti, vəhşi heyvan əti, dovşan əti və s. ət məhsulları üçündür

İxrac edən ölkənin adı (1) _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulun təsviri

Ət və ət məhsullarının əldə edildiyi heyvanın növü Ətin növü: dərisi
soyulmuş/soyulmamış və içalati çıxarılmış (2)

(3)_____

—
Emal və ya kəsimin tarixi _____
Dondurulma
formasını _____
Saxlanma forması _____
Qablaşdırmanın növü _____
Yerlərin _____ sayı

Netto çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedicisi kod nömrə(ləri)si

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən kəsim müəssisəsinin (müəssisələrinin) ünvanı və təsdiqedicisi kod nömrə(ləri)si _____

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən soyuducu saxlama anbar(lar)ının ünvanı və təsdiqedicisi kod nömrə(ləri)si _____

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____
haradan (göndərən yer və ölkə) _____
haraya (göndərilən yer və ölkə) _____
saxlanma
temperaturu _____
daşınma
temperaturu _____
yüklənmə tarixi _____
nəqliyyat vasitəsinin növü (4) _____
plombun nömrəsi _____
ixracatçının adı və ünvanı _____
alıcının adı və ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıda imzamlı təsdiq edirəm ki:
- yuxarıda qeyd olunan heyvanlar kəsimdən əvvəl müəssisədə (saat) (tarix) də müayinədən keçirilmiş və sağlamlıq tələblərinə tam cavab verir;
- heyvanlar müəssisədə saat və tarixdə kəsilmiş, kəsim və qanın axıdılması əməliyyatları qaydalara uyğun bir şəkildə həyata keçirilmişdir;

- heyvanlara dair müvafiq qeydlər və sənədləşdirmələr qaydalara uyğun olaraq aparılmış və heyvanların kəsilməsinə heç bir əngəl yaratmır.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

—
tarix _____

—
M.Y.

İmza (5)

—
Soyadı, adı və vəzifəsi

(1) Ətin ixrac və mənşə ölkəsi eyni olmalıdır.

(2) Lazım olmayanı silin.

(3) Üzv ölkədə yerləşən ət emalı müəssisəsində ətin dərisi soyulmalı və sonra postmortem müayinəsindən keçirilməlidir. Ət istehlak üçün yararlı vəziyyətə gətirilmədiyi təqdirdə üzərinə sağlamlıq nişanı yerləşdirilməməlidir.

(4) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(5) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına

10 nömrəli ƏLAVƏ

Keyfiyyət sertifikatının

N Ü M U N Ə S İ

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan vəhşi donuz (qaban) əti üçündür.

İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulun təsviri

Vəhşi donuz (qaban) əti (2)
(3) _____

Ətin növü: dərisi soyulmuş/soyulmamış və içalatı çıxarılmış vəhşi donuz (qaban) əti (3) (4) _____

Kəsimin növü _____

Qablaşdırmanın növü _____

Kəsilmiş ətin parçaları və ya qabların sayı _____

Netto çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedic kod nömrə(ləri)si _____

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən kəsim müəssisəsinin (müəssisələrinin) ünvanı və təsdiqedic kod nömrə(ləri)si _____

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən soyuducu saxlama anbar(lar)ının ünvanı və təsdiqedic kod nömrə(ləri)si _____

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____

haradan (göndərən yer və ölkə) _____

haraya (göndərilən yer və ölkə) _____

saxlanma temperaturu _____

daşınma temperaturu _____

yüklənmə tarixi _____

nəqliyyat vasitəsinin növü (5) _____

plombun nömrəsi _____

ixracatçının adı və ünvanı _____

alıcının adı və ünvanı _____

istehsal və ya emal müəssisəsinin adı və ünvanı (6) _____

IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıdakı imzamlarla təsdiq edirəm ki:

1. Son 12 ay ərzində donuzların klassik taunu, Afrika taunu, dabaq, enzootik ensefalomieliti (Teşen xəstəliyi), donuz trixinelyozu xəstəliklərinə tutulmayıb və bu xəstəliklərə qarşı heç bir peyvənd vurulmamışdır;

2. Vəhşi donuz (qaban) əti (1) (3):

(a) son 60 gün ərzində heç bir donuz xəstəliyinə qarşı məhdudiyət qoyulmayan (göndərən ölkə)._____. ərazisində ovlanmış heyvana məxsusdur;

(b)ət Avropa İttifaqına ixrac etməyə icazəsi olmayan üçüncü ölkə və ya onun hər hansı hissəsi ilə sərhəd olan ərazidən ən azı 20 km aralıda kəsilmiş heyvana məxsusdur;

(c) ovlandıqdan sonra 12 saat ərzində dondurulmaq üçün kod verilmiş qəbul məntəqəsinə və ya emal müəssisəsinə göndərilən heyvan ətidir;

(d) Beynəlxalq Epizootologiya Bürosu tərəfindən dərc olunan infeksiya xəstəliklərinə dair siyahıya daxil olan donuz xəstəliklərinə görə qadağan olunmayan ərazidə yerləşən kod verilmiş qəbul məntəqəsi və ya emal müəssisəsindəndir;

(e)ət qanunvericiliyin tələblərinə uyğun olaraq emal edilmiş, saxlanılmış və nəql olunmuşdur.

3. Təzə və ya yenidən dərisi soyulmuş və ıçalatı çıxarılmış vəhşi donuz cəmdəkləri qanunvericiliyin tələblərinə əsasən kod verilmiş emal müəssisəsində postmortem müayinəsindən və istehlaka yararlı olması üçün müvafiq yoxlamadan keçirilmiş və müvafiq qaydada ətin və ya qablaşdırmanın üzərinə sağlamlıq nişanı vurulmuşdur (4).

4. Vəhşi donuz (qaban) (3) ətinin dərisi soyulmamış olduğı halda:

(a) İçalat kod verilmiş emal müəssisəsində postmortem müayinəsindən keçirilmiş və istehlak üçün yararlıdır;

(b) və ya:

(i) postmortem müayinəsindən sonra 7 gün ərzində yekun emal müəssisəsinə göndərilməli cəmdəklər -10C-dən +70C-dək olan temperaturda soyudulmuş, saxlanmış və daşınma zamanı bu temperaturla təmin olunan nəqliyyat vasitəsinə yüklənmişdir (1);

və ya:

(ii) postmortem müayinəsindən sonra 15 gün ərzində yekun emal müəssisəsinə göndərilməli cəmdəklər -10C-dən +10C-dək olan temperaturda

soyudulmuş, saxlanmış və daşınma zamanı bu temperaturla təmin olunan nəqliyyat vasitəsinə yüklənmişdir (1);

(c) təfsilatı 1-ci paragrafda göstərilədiyi kimi, ətin eyniləşdirilməsi üçün mənsəyinə dair rəsmi sağlamlıq nişanlarının təsbit edilməsinə dair tədbirlər həyata keçirilmişdir;

5. Nəqliyyat vasitələri, konteynerlər gigiyena tələblərinə cavab verir və yükün doldurulması əməliyyatları bu tələblərə müvafiq olaraq həyata keçirilmişdir.

6. Ət_____ qanunvericiliyə müvafiq olaraq trixinelloza görə trixinelloskopiya metodu ilə müayinədən keçirilmişdir.

7. Ət tarixində ovlanmış vəhşi donuz (qaban) ətidir (1) (3) 8. Vəhşi donuz (qaban) (3) əti qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırlanmışdır.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

—
tarix _____
M.Y.

İmza (7)

—
Soyadı, adı və vəzifəsi

- _____
- (1) İxrac və mənşəyi eyni olan ölkənin adı.
 - (2) İçalat istisna olmaqla.
 - (3) Lazım olmayanı silin.
 - (4) Üzv ölkədə yerləşən emal müəssisəsində ətin dərisi soyulmalı və sonra postmortem müayinəsindən keçirilməlidir. Ət istehlak üçün yararlı vəziyyətə gətirilmədiyi təqdirdə, üzərində sağlamlıq nişanı yerləşdirilməməlidir.
 - (5) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.
 - (6) Dərisi soyulduqdan sonra ət postmortem müayinədən keçirildikdə, üzv ölkənin ərazisindəki istehsal və ya emal müəssisəsinin adı və ünvanı qeyd olunmalıdır.
 - (7) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına

11 nömrəli ƏLAVƏ

Keyfiyyət sertifikatının

N Ü M U N Ə S İ

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan heyvan dərisi üçündür.
İxrac edən ölkənin (lazım gəldikdə ərazinin) adı (1) _____

Vahid _____ səlahiyyətli

orqan _____

I. Məhsulun təsviri

Hansı heyvanın dərisidir _____

Dərinin növü _____

Qablaşdırmanın

növü _____

Yerlərin sayı _____

Netto çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedicinin kod nömrə(ləri)si _____

—

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____

haradan (göndərən yer və ölkə) _____

haraya (göndərilən yer və ölkə) _____

yüklənmə

tarixi _____

nəqliyyat vasitəsinin növü

(2) _____

plombun nömrəsi _____

ixracatçının adı və

ünvanı _____

alıcının adı və

ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən, rəsmi baytar həkim aşağıdakı imzamlı təsdiq edirəm ki, yuxarıda adı çəkilən heyvan dərisi:

a) səlahiyyətli orqan tərəfindən təsdiqedic kod nömrəsi verilmiş müəssisədə istehsal və emal olunmuşdur;

b) təmizlənmiş, aşınmış və 30 gün ərzində NaCl-da saxlanılmışdır (1);

və ya

- ütölmüş;

yaxud

- aşınmadan sonra qurudulmuşdur;

c) emaldan sonra çirklənmənin qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirləri görülmüşdür.

Aşağıda imza edən rəsmi baytar həkim Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer:

—
tarix _____
M.Y.

İmza (3)

—
Soyadı, adı və vəzifəsi

(1) Zəruri deyildir.

(2) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(3) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli

qərarına

**Keyfiyyət sertifikatının
N Ü M U N Ə S İ**

№ _____

Avropa İttifaqı ölkələrinə üçüncü ölkələrdən idxal olunan yumurta və yumurta məhsulları üçün nəzərdə tutulur.

İxrac edən ölkənin
adi _____
Vahid səlahiyyətli
orqan _____

I. Məhsulun təsviri

Hansı heyvandan alınmışdır
_____ faizi
Tərkibində yumurtanın
(1) _____
Qablaşdırmanın
növü _____
Yerlərin sayı _____
Emal olunduğu tarix _____
Netto
çəkisi _____
Zəmanətli saxlanma müddəti _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedicisi: _____

-

III. Məhsulun təyinatı

Məhsullar
göndərilmişdir: _____
haradan (göndərən yer və ölkə) _____
haraya (göndərilən yer və ölkə) _____
saxlanma

temperaturu _____

daşınma

temperaturu _____

yüklənmə

tarixi _____

nəqliyyat

vasitəsinin

növü

(2) _____

plombun nömrəsi _____

ixracatçının

adı

və

ünvanı _____

alıcının

adı

və

ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Aşağıda imza edən səlahiyyətli nümayəndə bununla təsdiq edir ki:

1. toyuq, ördək, qaz, hind toyuğu, firəng toyuğu, bildirçin yumurtasıdır, qarışıq deyil və ya digər quş növlərinin yumurtaları ilə qarışığı yoxdur;

2. qanunvericiliyə uyğun olaraq:

- səlahiyyətli orqan tərəfindən təsdiq olunmuş müəssisələrdə hazırlanmış və emal olunmuşdur;

- müvafiq olan yumurtalardan hazırlanmışdır;

- emal prosesi keçmişdir;

- sanitar qaydalara müvafiqdir;

- qablaşdırılmışdır;

- saxlanılmış və daşınmışdır;

3. Məhsulun orqanoleptik xüsusiyyətlərinə xələl yetirən və ya istehlakını insan sağlamlığı üçün təhlükəli edən substansiyaların qalıqlarına dair Avropa Birliyinin standartlarına cavab verir.

Aşağıda imza edən rəsmi səlahiyyətli nümayəndə Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş heyvanların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: _____

— tarix _____

M.Y.

İmza (3)

— Soyadı, adı və vəzifəsi

(1) Məhsullara qəbul olunmuş limitlərdə digər qida məhsulları və ya qismən icazə verilmiş qida əlavələri əlavə olunmuşdur.

(2) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(3) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin

2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına

13 nömrəli ƏLAVƏ

Keyfiyyət sertifikatının N Ü M U N Ə S İ

№ _____

Avropa İttifaqına üçüncü ölkələrdən idxal olunan fındıq, yerfındığı, qoz, püstə, zeytun, meyvə və onlardan hazırlanmış məhsullar, tərəvəz, uşaq qidaları, qəhvə: taxıl bitkiləri, ədviyyatlar və heyvan yemləri üçün nəzərdə tutulur.

İxrac edən ölkənin adı _____

Vahid səlahiyyətli orqan _____

I. Məhsulun təsviri

Məhsulun adı _____

Məhsulun kod nömrəsi (mövcuddursa) _____

Qablaşdırmanın növü _____

Yerlərin _____ sayı

Netto

çəkisi _____

Brutto çəkisi _____

II. Məhsulun mənşəyi

Səlahiyyətli orqan tərəfindən ixrac üçün icazə verilən istehsal və ya emal müəssisəsinin (müəssisələrinin) adı, ünvanı və təsdiqedicisi kod nömrə(ləri)si _____

III. Məhsulun təyinatı

Məhsullar göndərilmişdir: _____

haradan (göndərən yer və ölkə) _____

haraya (göndərilən yer və ölkə) _____

saxlanma

müddəti _____

saxlanma temperaturu _____

daşınma _____ temperaturu

yüklənmə tarixi _____

nəqliyyat vasitəsinin növü (1) _____

plombun nömrəsi _____

ixracatçının adı və ünvanı _____

alıcının adı və ünvanı _____

IV. Keyfiyyətin təsdiqi

Mən aşağıda imza edən səlahiyyətli nümayəndə təsdiq edirəm ki, yuxarıda qeyd olunan məhsullar Avropa Birliyinin qanunvericiliyinin tələblərinə uyğun olaraq:

- gigiyena şərtlərinə uyğun istehsal olunmuş, çeşidlənmiş, təmizlənmiş, emal edilmiş, qablaşdırılmış və nəql olunmuşdur.

- bu yüklənən məhsuldan (miqdar) tarixində götürülmüş nümunələr tarixində laboratoriyada müvafiq analizlərdən keçirilmişdir.

- məhsullar istehlak üçün tam yararlıdır.

Aşağıda imza edən rəsmi səlahiyyətli nümayəndə Avropa Birliyinin qanunvericiliyində nəzərdə tutulmuş məhsulların sağlamlıq tələbləri ilə tanış olduğunu təsdiq edir.

Tərtib olunduğu yer: _____

tarix _____

M.Y.

İmza (2)

Soyadı, adı və vəzifəsi

(1) Nəqliyyat vasitəsinin adı, qeydiyyat nömrəsi və uçuş reysinin nömrəsi yazılmalıdır. Məhsullar konteynerlə göndərilirsə, konteynerin nömrəsi yazılmalıdır.

(2) İmza və möhürün rəngi sertifikatın doldurulduğu yazı rəngindən fərqlənməlidir.”

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarına

14 NÖMRƏLİ ƏLAVƏ^[20]

KEYFİYYƏT SERTİFİKATININ NÜMUNƏSİ

1. İxracatçı:	Sənədi	verən	üçüncü
2. Alıcı:	ölkə: _____		
3. Gömrük möhürü: (1)	VI 1 Seriya №: _____		
	ŞƏRAB, ÜZÜM ŞİRƏSİ VƏ YA ÜZÜM HÖRRASININ AVROPA İTTİFAQINA İDXALI ÜÇÜN KEYFİYYƏT SERTİFİKATI		
4. Nəqliyyat vasitəsi:	(1) Yalnız azaldılmış gömrük tarifi güzəşti tətbiq olunan şərəblərə aiddir.		
5. Yükün boşaldıldığı yer:	(2) Uyğun gələnə silin.		
	(3) Müvafiq xanaya “x” işarəsini qeyd edin.		
6. Möhür və qeydiyyat nömrəsi - Qablaşdırmanın sayı və növü - Məhsulun təsviri	7. Miqdarı 1/h1/kq ilə (2)		
	8. Şüşələrin (butulkaların) sayı:		
	9. Məhsulun rəngi:		
10. Sertifikat	Yuxarıda təsvir edilmiş məhsul (3) birbaşa insan istehlakı üçün nəzərdə tutulmuşdur <input type="checkbox"/> / tutulmamışdır <input type="checkbox"/> , məhsul mənşə ölkəsində dövrüyyəyə buraxılma şərtlərinə tam uyğun yığılmışdır və əgər birbaşa insan istehlakı üçün nəzərdə tutulmuşdursa, məhsulun idxalına aid olan Avropa Birliyinin qanunvericiliyində yol verilən enologiya təcrübəsinə təsir etmir.		
Vahid səlahiyyətli orqanın adı və ünvanı:	Yer və tarix:	Möhür:	
	Rəsmi ekspertin adı, vəzifəsi və imzası:		

11. Analizin hesabatı Yuxarıda təsvir olunan məhsulun analitik xüsusiyyətlərinin təsviri

ÜZÜM HÖRRASI VƏ ÜZÜM ŞİRƏSİNİN QATILIĞI:

ŞƏRAB VƏ HAZIRDA FERMENTASİYADA OLAN ÜZÜM HÖRRASININ:

ümumi alkoqol tündlüyü:

faktiki alkoqol tündlüyü:

BÜTÜN MƏHSULLAR ÜÇÜN:

ümumi quru qalıq:

ümumi turşuluq:

uçucu turşuluq:

limon turşuluğu:

ümumi sulfid oksidi (kükürd):

Müxtəlif növarası kəşişmələrdən (çarpazlaşmalardan) irəli gələn və ya digər müxtəlif *Vitis vinifera* növlərdən olmayan üzüm ailəsi nümayəndələrinin olması / olmaması .

Laboratoriyanın adı və ünvanı:

Yer və tarix:

Möhür:

Məsul şəxsin adı, vəzifəsi və imzası:

Səlahiyyət (sərbəst dövriyyə üçün) (idxalçı ölkə tərəfindən doldurulur)

Miqdarı	12. Sərbəst dövriyyə üçün icazə verilən gömrük sənədinin nömrəsi və tarixi	13. Alıcının tam adı və ünvanı	14. Səlahiyyətli orqanın möhürü
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
Mümkündür			
Xarakterikdir			
15. Digər qeydlər			